



Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

**YENİ
AZƏRBAYCAN**

Azərbaycan dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərəfədir
Qazet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

19 dekabr
2024-cü il,
cümə axşamı
№ 234 (6820)
Qiyməti
60 qəpik

Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik...



**İlham Əliyev:
Biz gərginliyin
aradan
qaldırılmasına
öz töhfəmizi
verməyə hazırıq**

**Azərbaycan həm
Rusiyanın, həm də
NATO üzvü Türkiyənin
müttəfiqi olan
yeganə ölkədir**

→ Bax səh. 2

Dinlərarası dialoq məkanı...

→ Bax səh. 4

Azərbaycan AQEM-in sədri kimi...

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə-dir (AQEM).

Ceyhun Bayramov: Sədrliyimizi sülhə, sabitliyə və dayanıqlı inkişafa olan sadiqliyimizə əsaslanaraq quraçağıq

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında AQEM üzv dövlətlərinə Azərbaycanı göstərdikləri etimad və inama görə təşəkkürünü bildiren nazir deyib: "AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada "körpü qurmaq" təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülhə, sabitliyə və dayanıqlı inkişafa olan möhkəm...

→ Bax səh. 5

UNESCO-dan tələb!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Dörd ildən çoxdur ki, torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Lakin UNESCO hələ də ermənilər tərəfindən viran edilmiş ərazilərimizə missiya göndərmək niyyətində deyil. Eyni zamanda, bu təşkilat indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus olan tarixi, mədəni və dini irsin dağıdılmasına susur. Bununla bağlı müraciətlər isə cavabsız qalır.

Qeyd edək ki, bu məsələ ilə əlaqədar Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Məktubda deyilir: "Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədlə şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək...

→ Bax səh. 4

Mərkəzi Bankın 2024-cü ildə sonuncu qərarı

Mərkəzi Bank (MB) dekabrın 18-də 2024-cü il üzrə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb. Yeni qərara əsasən, uçot dərəcəsi 7,25 faiz intervalında, faiz dəhlizinin aşağı həddi 6,25 faiz nisbətində, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. MB faiz qərarını qəbul edərkən bir neçə ssenarini əsas götürüb ki, onların sırasında noyabrın 1-də verdiyi qərardan sonrakı 50 günə yaxın müddətdə illik inflyasiya hədəf diapazonu daxilində qalıb. 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4,4 faiz olub. İllik qiymət artımı ərzaq malları üzrə 4,4 faiz, qeyri-ərzaq malları üzrə 2,2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub...

→ Bax səh. 6



→ Bax səh. 4

**YAP Mərkəzi Aparatında
müşavirə keçirilib**

**Yelisey Sarayı yeni
inqilab ərəfəsində**

→ Bax səh. 7



**Tbilisidə yeni
"Maydan" ssenarisi**

→ Bax səh. 5



**İsveçrə parlamenti
"səlib yürüşünə"
qoşuldu...**

→ Bax səh. 6

İlham Əliyev: Biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq

Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir

Azərbaycan Prezidenti "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib

"Belə bir sənəd tarixi hadisədir"

-Cənab Prezident, Ümumrusiya Dövlət Televiziya və Radio Yayınları Şirkətinə və "RIA Novosti" agentliyinə müsahibə verməyə razı olduğunuzu görə Sizə ürəkdan təşəkkür edirik. 2022-ci ildə, sözün əsl mənasında, xüsusi hərbi əməliyyatın başlamasına bir neçə gün, sözün əsl mənasında bir neçə saat qalmış Moskvada Prezident Putinlə Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandı. O vaxtdan bəri dünya əsaslı şəkildə dəyişib. İndi Azərbaycanla Rusiya arasında müttəfiqlik nə deməkdir?

- Bəli, Siz tamamilə haqlısınız. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalandı. Siz düzgün qeyd etdiyiniz kimi, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticarəti, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırduğumuz və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sənədli şəkildə həmin böyük yolun nümayiş etdirir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ön mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərlə, qonşuluq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyirdim ki, belə bir sənəd tarixi hadisədir.

Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladırıq.

Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana çox olamətdir, həm

- Bununla belə, Rusiya üçün indi müharibə dövrüdür. NATO-da bildirirlər ki, blok yaxın 5-7 il ərzində Rusiya ilə müharibəyə hazır olmalıdır. Bunun üçün praktiki hazırlıq gedir. Səfərbərlik sistemi dəyişdirilib, Andrey Belousov bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bu barədə danışıb ki, 10 gün ərzində Rusiya sərhədləri yaxınlığında 100 min, 30 gün ərzində 300 min

Buna son qoyulmalıdır!

- Nikol Paşinyan QTMT ilə münasibətlərində geri dönüşün olmadığını açıqlayıb, Fransa ilə münasibətləri fəallaşdırıb. Bu, regional təhlükəsizlik, xüsusən də Azərbaycan üçün nə deməkdir?

- Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarında dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistanla birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatlarn rəhbərliyinə də çatdırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistanla tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrədən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıtlardır, təbii ki, biz bu prosesi yalnız kənarından müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistanla və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim sosisim çəşidilmir, Ermənistan silahlanma prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dəriniyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yaqin ki, bizim acıgımızna nümayişkarənə cəsərlər göstərirlər. - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur edirik. 2025-ci ildə növbəti hərbi bütəcə rekord bütçə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin on azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsu və ya kreditlə almışa, onların təbii ki, silinəcəyini baxmayaraq, bizimlə birlikdə yaşayışda tab gətirməyəcəklər. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmuşlardır. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyini baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırırsalar, onlara heç kim kömək etməyəcəkdir. Axi, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yaqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odu ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbay-

ca de tarixi səfəri baş tutdu. O, dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfəri xüsusi idi. Bu, dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirilib. Həmin səfər çərçivəsində biz növbəti münasibətlərimizin müttəfiqlik xarakterini təsdiqlədik, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənledirdik. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycan, nə də Rusiyada heç bir şübhə yoxdur. Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzdə dostcasına aparmışıq. Əminəm ki, bundan sonra da belə olacaq.

Əlbəttə, biz iqtisadi-ticarəti əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik, ticarət dövriyyəsi artır, belə də bizim istədiyimiz sürətlə deyil, lakin bununla belə, dinamika mövəddür. Rusiyalıların Azərbaycana səfərləri baxımdan da biz COVID-dən əvvəlki səviyyəyə çıxırıq ki, bu da həm siyasi, həm də srf insani mühitin maksimum müsbət olduğunu göstərir, çünki bu səfərlər və qarşılıqlı səfərlər insanların özlerini rahat hiss etdikləri istiqamətlərdə həyata keçirilir. Son 2-3 il ərzində qarşılıqlı səfərlərin əhəmiyyətli dərəcədə artdığını görürük. Hazırda ölkələrimiz arasında reyslərinin sayını artması buna əsas sübutdur. Düşünürəm ki, indi onlar sovet illəri ilə müqayisədə azı iki dəfə çoxdur.

Odu ki, biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk və əminəm ki, bu müsbət dinamika gələcək illərdə də qorunub saxlanılacaq.

və 180 gün ərzində isə 800 min NATO əsgəri olmalıdır. NATO 2026-cı ildə Almaniyada ortamənzilli raketlər yerləşdirməyi planlaşdırıb, Putinin NATO bunu etmədikcə Rusiyanın bunu etməyəcəyi ilə bağlı xəbərdarlığını baxmayaraq, Rusiyanın müdafiə naziri Andrey Belousov bazar ertəsi Prezidentin iştirakı ilə Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Rusiya yaxın onillikdə NACAN arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu daşıdırmaq lazım olduğunu çatdırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

-Amma bir vaxtlar elə görünürdü ki, sülh sazişi tezliklə bağlanacaq. Bos o, niyə bağlanmır? Sözlün əsl mənasında hazır vəziyyətdə dayanmışdır.

-Bəli. Qərbdə bu iki proses nə üçün bəzən bir-birindən ayrılır. Baxmayaraq, biz hesab edirik ki, bu iki proses birləşdirilməlidir. Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Axi, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşün zamanı əşiditmiş və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Bu halda...

-Əgər daqiqliydirsək, hansı maddələrdir?

-Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarlaşdırmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu trafaffi etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sonadövlət qeyd olub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənarlaşdırmaq hər iki tərəf üçün qəbuləndir. Digər maddə başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizə yerləşdirməməkdir. Bəli, biz niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axi, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfinə maddə normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...

-Məhz müşahidəçilərin...

-Məhz müşahidəçilərin. İki ayılığa 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqumet bundan ibarət idi: niyə sizinlə razılaşdırılmayıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumetimiz belə idi: razılıq gələndə siz niyə bizimlə razılaşdırdınız? Axi, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadann nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir.

Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycanca ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyamızı dəyişdirməli bizim istəyimiz deyil, sadəcə obyektiv şərtlərdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir.

Yer üzündəki real vəziyyətdən ÇIXIŞ edəcəyik...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RIA

Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir:

Azərbaycan gərginliyin aradan qaldırılmasına işinə öz töhfəsini verə bilər

və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqli zənciri üzrə irəli getsək, gərəkdir ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatlarn və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axi bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.

- Rusiyada bu müharibə Ukrayna ilə müharibə kimi deyil, dünyanın yenidən qurulması uğrunda Ukrayna ərazisində Qərblə sivilizasiya döyüşü kimi qəbul edilir, çünki istənilən sülh müharibənin nəticəsidir və əlbəttə, Azərbaycan bunu çox gözləyir. Siz Türkiyə ilə müttəfiqlik münasibətlərindən danışırsınız. Azərbaycan Türkiyənin hərbi bazasına ehtiyac varmı?

-Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mədada belə məlumatların yayımlanması nəzərə alaraq əgər cavabımı azca genişləndirəmsə, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi köşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə

Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, həm də ictimai konsensusdur

-Artıq Ermənistanla? -Artıq Ermənistanla. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz torpaqlarına reinteqrasiyası prosesini necə görmörlərini barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yarada bilər. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yarılar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün işə ictimai fond, ünsiyyət lazımdır, insanı dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyəti bundan ibarətdir.

-Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi? Bu barədə danışırdınız.

-Bəli, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. O, bu yaxınlarda bizə ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu. Beləliklə, biz bu cür diqqətdə görə çox minnətdar. Bəli, işğal zamanı məşğul olan xidmətlərin tədarükü qüvvəsi qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyirdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bəzi işlərin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə, indi infrastruktur layihələrini, yolları, demiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var. Buna görə biz...

-Siz bunu alqışlayardınız?

-Bəli, sözsüz. Biz bunu alqışlayardıq və alqışlayırıq. Həm də kömək göstərilməsi planında, Həştərxan vilayətinin etdiyi kimi, sadəcə layihələrdə iştirak etmək baxımdan. İctimaiyyəti layihələri var. Yeri gəlmişkən, ilk investisiya layihəsi Tatarstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarstanın rəhbəri və mənim tərəfindən açılmış "KamAZ" xidmət mərkəzidir. Yeri gəlmişkən, bu gün mənim də Tatarstan rəhbəri ilə görüşüm olacaq. Tatarstan nümayəndə heyəti Bakıdadır. Yəni, bu, ilk investisiya, daha daqıq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasındır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad oluruq.

-Çox xoşdur. Azərbaycana atom elektrik stansiyası lazımdır?

-Mən bizim energetika gündəliyini sanki bir az açıqlayardım ki, tamaşaçılara bizim harada olduğumuz və nə etdiyimiz aydın olsun. Azərbaycanla təbii qaz sülhün olmasının ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Nəzərə alsaq ki, otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard ya-

yardıma görə türk dostlarımıza çox minnətdarıq.

Azərbaycan ilə Rusiya arasındakı Bəyannamənin bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardım nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzə üzəlsə, köməyə gələcəkdir. Buna görə də, Bəyannamənin həmin bəndi məhiyyət etibarlı və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyamın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhkətkirlik xarakterindədir. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçirik - yəni Azərbaycanda, yəni Türkiyədə və məhiyyətə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müharibə edilməsi oyun qaydaları bu gün artıq işləmir, hətta global aktorun bunu gizlətmir. Siyasi isteklərdən qeyri əməli özlərini plana çıxır. Bunun daha tərk edən ölkələr bu gün özəlirən daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

-Azərbaycan bundan sonra da Rusiya silahı almağı planlaşdırırmı və hansı həcmdə?

-Bəli, amma deməliyəm ki, on azı son üç ildə Rusiya silahlarının alınması ilə bağlı yeni müqavilələr imzalanmayıb. Bunun səbəbi isə Rusiya müdafiə sənayesinin, deyək ki, yerli istehlaq üçün işləməsidir. Bildiyimiz görə, Rusiya məlum səbəblərdən müvəqqəti olaraq beynəlxalq silah bazarından çəkilib. Hətta 4 il əvvəl imzalanmış müzi müqavilələrdə Rusiyanın xahişi ilə icra müddəti təxminən 25 il müddətində başa düşərək bunlara razılaşdıq. Bu vəziyyəti nəticəsində həmin müqavilələr icra oluna bilməz. Amma biz Rusiyanın müdafiə sənayesinin inkişafını də diqqətlə izləyirik. Artıq yeni müqavilələrimiz olub. Biz onların yaxınlarda göndərməmiş və Rusiyanın müdafiə sənayesi hazır olacaq, təbii ki, yeni müqavilələr bağlayacağıq. Odu ki, mən bu prosesi obyektiv şəkildəndən müvəqqəti olaraq da-yandırılmış hesab edirəm.

rım tona çatdırıldı, onda bizim qaz və qaz-kondensat yataqlarımız haqqında

2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlarıdır. Aydındır ki, bu cür potensial həcmə və 25 milyard kubmetr ixrac həcmi ilə biz əlavə enerji mənbələrinə ehtiyac duymuruq. Üstəlik, Qarabağda və Şərqi Zəngəzürda son üç ildə təxminən 300 meqavattıq kiçik SES-lərin yaradılması layihələrinin artıq həyata keçirilmiş və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdiririk. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavattır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yəni yitirilənlər bizə 6 min meqavatt verəcək. Yəni, bu, sizin bizə AES-in lazım olması ilə əlaqəli cavabın bir hissəsidir. İndi başqa məsələyə keçirəm, zənnimcə, bu, maraqlı olardı. Birincisi, iqtisadiyyatın daha bir sektoru nöqtəyi-nəzərdən.

-Bu, bütövlüklə bir sahədir.

-Əlbəttə. Bu sahə potensial kadrın deməkdir, bu, bizim heç vaxt məlik olmadığımız tamamilə yeni kadrlardır. İkincisi, hər halda bu, dünyada mövcud olan tendensiya və ondan qeri qalmaq istəməkdir. Ona görə də artıq mənim tərəfimdən tapşırıq verilib ki, elmi təcrübəli strukturların, elmi məqsədlər kiçik reaktorların imkanları öyrənilsin ki, bunun möhüz bu nöqtəyi-nəzərdən bizə nə verəcəyini görə bilək.

Bunun çox bahalı iş olduğunu, günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirildiyini, sadəcə, belə bir potensiala malik olacağımızı nəzərə alaraq, əlbəttə, biz bu sahədə daha çox investisiya layihələrində maraqlı iddik. Əgər hər hansı bir ölkədən hansısa şirkət marağ göstərsə, biz də birgə investor ola bilərik. Zənnimcə, bu, investisiyalar üçün yaxşı layihə ola bilər. Çünki indi, elə bu günlərdə, yaxın vaxtlarda, yaqin ki, həftələrdə və ya bir-iki ayda buradanda, Azərbaycandan Qara dənizin dibi ilə enerji kəbllərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. İkinci mərhələdə bu, 4 min meqavattdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımdan biz bilirik ki, onsuz da bunlara tələbat olacaq. Ona görə də onlara təmiz yaşıl enerji mənbələri lazımlı olacaq. Yəni, bu, yaxşı aparıcı qüvvə ola bilər. Həmçinin Azərbaycanda elektrik enerjisinin daxili qiymətləri elədir ki, bu sektora investisiyalar və şirkətlər üçün istehlakçılara elektrik enerjisinin satışı kommersiya nöqtəyi-nəzərdən tamamilə məqbuldur. Bu baxımdan mən bir növ sizin saqladığınız cavab verməyə çalışdım. Bu, "hə" və ya "yox" demək deyil. Bu, daha çox "hə"dir, amma ... Bundan sonra bizim bir növ və tapşırığımız başlayır.

davamı 3-cü səhifədə

Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik...

avvalı 2-ci səhifədə



197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı...

Bu yaxınlarda Azərbaycan nəhəng iqlim sammitinə ev sahibliyi etdi. Hansı çətinliklərlə üzlaşmalı olduğunuz və bu sammitin əsas nəticələri nədən ibarətdir?

Başlaça çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilmişinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığna görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi. Onları yerləşdirmək, mehmanxana fondunun sertifikatlaşdırılmasını yenidən aparmaq, - belə ki, bizim mehmanxana fondunda bu qədər yer yoxdur, - qonaqların yerləşdirilməsi məkanların müəyyən etmək lazım idi. Bunun üçün müxtəlif istirahət zonaları müəyyənləşdirildi, həmçinin tikilmiş, amma hələ istifadəyə verilməmiş mənzil fondu obyektləri mehmanxana normalarına uyğun vəziyyətə gətirilməli idi. Bu, çox böyük təşkilatı iş idi və biz onun öhdəsindən şərfəllə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt özində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb.

İkinci çətinlik, əgər onu çətinlik adlandırmıyaq mümkündürsə, deyərdim ki, müəyyən rahatlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycanı qarşı paxillıqla müşayiət olunan qərəz idi. Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi "petrostate" adlandırmaya başladı. Halbuki prinsipdə burada pis bir şey yoxdur. Mən açıqlaşdırdım ki, əgər bizi XIX əsrdə "petrostate" adlandırsaydılar, - o dövrdə biz dünyə neftinin 50 faizini tedarik edirdik, - onda bu, normal olardı. Amma indi təqribən bizim 30-a qarşı milyard ton neft hasil edən ölkənin, - mən ABŞ-i nəzərdə tuturam, - bugünkü feyk xəbərlərində bizi "petrostate" adlandırırlar.

-Otuz?
-Bəli. Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin qonşusu, - mən Kanadadan nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edir və bizi "petrostate" adlandırsaydı, bu ədalətsizlikdir. Amma bu feyk xəbər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan oxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və

olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, "yalançı dövlət" - "Washington Post", "New York Times", "Figaro" və "Le Monde". Bax, bu dövlət Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər.

Hər gün məqalələrini sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrax hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə global aktor deyilik. Global qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-də bu, 12, Avropa İttifaqında daha çoxdur...
-Həm də bunu azaldırlar.
-Bəli, azaldırlar.
-Onu dəfələrlə azaldırlar. Bu, ayrıca mövzudur.

Mən, sadəcə, rəsmi rəqəmləri göstərirəm. Ona görə də biz bütün diplomatik təcrübəmizi işə saldım, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən "Bakı dönüşü" adlandırdıq, çünki Paris Sazişinin 6-cı maddəsinə razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada - Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrlə kvotaları satmağa və bununla da global emissiyasını arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək. Bəzilərinin uğursuz adlandırıldığı ikinci bənd üzrə, - amma mən hesab edirəm ki, bu, uğurdur, - biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdırma bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər. Lakin onu nəzərə alsaq ki, bundan əvvəlki razılaşdırılmış rəqəm 100 milyard idi, burada isə 300 oldu, bunu uğursuzluq adlandırmaya dilim gəlmir. Başqa məsələlər də var idi. Orada Azərbaycan tərəfindən 14 təşəbbüs irəli sürüldü. Ölkələrin mütləq oksoriviyəti bu təşəbbüslərə qoşuldu, Fransa və Lüksemburq kimi dövlətlər istisna olmaqla. Fransa ilə bağlı məsələ aydındır. Lüksemburqun Fransanın ardınca getməsi yəqin ki, məlumdur. Bax, bu konfransı mən təxminən belə xarakterizə edərdim. Əlbəttə ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı. Həm də bu, boykot cəhdlərinin fonunda oldu. Bu, bir növ ölkənin təqdimatı idi.

-Sözsüz ki, Azərbaycanı bu münasibətlə təbrik etmək olar.
-Sağ olun.

"Onların bizi batırmaq istədikləri dişləri artıq sınıb..."

-Siz özünüz Fransanı misal çəkdiniz və Azərbaycana qarşı feyk xəbər hücumlarını. Fransa prezidenti hətta BMT-nin Baş Assambleyasında Azərbaycana qarşı hücumlar etdi. Buna cavab olaraq Siz Fransanın dənizasırtı ərazilərini, onların əsl neokolonializmlə üzlaşdirməni xatırlatdınız. Onda artıq məsələyə Cozef Borrel qarışdı və Azərbaycanı hücum etdi. Məgər Avropamı tənqid etmək olmaz? Bu, nə məsələdir? Ümumilikdə nə baş verir?

- Onlar kimsəyə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dars versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb. Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etdi. Çünki onlar birincisi olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var.

-Qardaşlaşmış?
-Bəli, əlbəttə. Amma bu əndəzəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilki belə signal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən signal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesa zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına danışmağa cəhd etdilər və beş dəfə də uğursuzluğa uğradılar. Biz dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla gətdilər, - necə deyirlər, biz başqa yolla Avropa İttifaqına gədik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpə etmişik? Burada da uğursuzluğa uğradılar. Bizə qarşı kinləri, necə deyirlər, daha çox artıqdandan sonra isə onlar indi bizi nüfuzdan salmaq

üçün bütün metodlardan istifadə edirlər.

Onların kolonial keçmişinə gəldikdə, bəziləri bunu bizim cavabımız kimi qiymətləndirirlər, amma zənnimcə, bu məsələ ola bilər ki, daha dərin xarakter daşıyır. Əgər ən başlanğıcda haradasa, necə də bu məsələni nəzərdən keçirmək mümkün idisə, indi bu mövzuya dərinləndirilməli deyil, fransız kolonializminin iyrcə simasını gördüyümüz, bizim nümayəndələrimizin fransız koloniyalarının sakinləri ilə fəal ünsiyyət saxladığı, - həm onların ölkələrində, həm Bakıda, həm də digər məkanlarda, - vaxtda, əslində, biz görürük ki, uzun illər özində dünya ictimaiyyətinə nələri gizlədiblər. Nə üçün? Çünki heç kim bununla maraqlanmaq istəməzdi. Heç kim başının ağrımamını istəməzdi. Çünki onlar şantaj edirlər. Hətta bizim münasibətlərimiz soyuq müharibə fəzasına daxil olduqda əvvəlcə bizə mesajlar göldürdülər ki, "unutmayın, biz böyük ölkəyik".

-Bəs yeni gizlədirdilər? Siz xatırlatdınız ki, nəyisə gizlədirdilər. Bu, nədən ibarətdir?
-Necə yeni nəyi? Təbii ehtiyatların amansız istismarını.

-Siz Yeni Kaledoniyanı nəzərdə tutursunuz?
-Təkcə onu deyil. Zənnimcə, orada Yeni Kaledoniya kimi 13, yaxud 15 ölkə var. Elə bu yaxınlarda onların birində - Mayot adasında sunami baş verdi. Dünyə "Euronews" xəbər verdi: Mayot adası əhalisinin 75 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Evlərinin 30 və ya 40 faizi yarasızdır. Bu ərazi hüquqi olaraq Fransa məxsusdur. Hərçəndə, bu, Qəməm Adalarının bir hissəsidir. Bu, Qəməm dövlətinin adalarından biridir. Fransa onu qanunsuz olaraq saxlayır və hansı hüquqi əsasla?

Onlar Yeni Kaledoniya da iğtişələr zamanı 13 insanı qətlə yetirdilər, 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni, bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir. Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatları, yaxud media qismindən

"Mənim deməyim kifayət idi..."

-Azərbaycan Qafqazın ən rusdilli ölkəsi sayılır. Puskın adına Rus Dili İnstitutunun tədqiqatları da bunu təsdiq edir. Rus dili sizin üçün xüsusi qayğı predmetidir. Siz buna necə nail olursunuz və, Azərbaycana nə verir?

-Çox asan. Çünki ona ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudlaşdırılmayıb. Hər halda mənim atamın dövründə və mənim dövürümdə olmayıb və olmayacaq. Əksinə, biz hər vaxt çalışırıq ki, insanları rus dilinə daha yaxşı bilmələri, ona mükəmməl və yəqinlənmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet - MDU və Seceenov Akademiyası fəaliyyət göstərir. Yaradıcı kollektivlər, əsasən teatr və mədəniyyət sahələrində, çox tez-tez gəlirlər. Ona görə də rus dilinə tələbat var, o, yaşayır, necə deyirlər, özünü yaxşı hiss edir. Bu, bizə nə verir? Birincisi, sifir praktiki nəqteyi-nəzərdən hər hansı dili bilmək səni zənginləşdirir. Dili yaxşı bilmək səni həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Axı, bizim alimlərimiz, məsələn, bir çox informasiyanı Rusiya mənbələrindən alırlar. Bu, insanlarımızı təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırdım. Komandalarımız rus dilində ünsiyyət qurur. Biz görüşürük zamanı rusca danışırdıq. Yəni, rus dili bizimdir. Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Bu onu göstərir ki, bəzi sənədlərimizə qayıdaraq demək istəyirəm: rus dilinə bu cür münasibət Azərbaycana dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir. Qətiyyətlə deyil ki, biz təkcə bu sahədə deyil, həm də digər sahələrdə qarşılıqlı fəaliyyət, mədəniyyətlərarası əlaqələr məsələlərinin həyata keçirilməsinə də fəal iştirak edirik. Bakının Mədəniyyət və İncəsənət Dövlət Universiteti forumunun keçirildiyi məkana çevrilməsi də təsadüfi deyil. Yəni, hər şey qarşılıqlıdır. Zənnimcə, bi-

zə öz "zəncirli köpəkləri"ni üzürüm salırlar. Yəni, biz yenidən, - mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, - bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayanda sonra indi vəziyyət daha ciddi olub. Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkəgriyi ilə yanaşırdıq. Avropanın mərkəzində - Korsikada onlar Korsika dilini qadın edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yararlar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəyək: Afrikada, Sahel regionunda iflas. Onlara "Əldivadi" dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmaq tələb edir. Senegal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanada tam iflas, Gürcüstanda iflas. Diqqət yetirən, daxili siyasətdə nələr baş verir? Hərç-mərcilik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirlər, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları "günah keçisi" edirlər. Naftalından çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, "özünü-tənqid-dən başlamaq lazımdır". Baxın, "Moody's" Fransanın reytingini aydan-aya aşağı salır. Artıq "Triple-A" ya çatıb, orada kiçik "A" mövüdüddür. Çox kiçik, güclü görünür.

-Orada xarici borc həddən artırıq yüksəkdir.
-Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə danışmaq lazımdır. Onların bizi batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar.

"Siz siyasətimiz haqlı olduğunu sübut etdi. Dili siyasəti motivlər üzrə sıxlaşdırmağa cəhd edənlər isə böyük səhvə yol verirlər.

-Siz, həmçinin deməyiniz ki, Rusiyada məqsədlə təxribatçı fəaliyyətə yönəlməmiş emiqrant yuvasına Azərbaycanda imkan verməyəcəksiniz. Bu, belə də oldu. Bunun üçün səyər tələb olundu?

-Xeyr, mənim deməyim kifayət idi. Mənə qulaq asırlar və qonşuluqda başqa bir istiqamət seçirlər.

-İlham Heydəroğlu, qarşından gələn ildə rusiyalılara qısaca nə arzu edərdiniz?
-İlk ağılıma gələn, əlbəttə, sülhdür, 2025-ci ildə müharibə başa çatсын, insanlar evlərinə qayıtsınlar və sülh şəraitində yaşasınlar. Əlbəttə, bir-birini başa düşməyi öyrənsinlər. Təbii ki, Rusiyaya qarşı belə sanksiya siyasətini nəzərdə alaraq, rəhbərliyə öz gücünü, qətiyyətinə inan arzulayıram, Prezidentin komandasına sanksiya siyasətinin mənfəti nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi diləyirəm. Çünki aydındır ki, bütün bunlar fəsadlız ötürməyəcək. Rusiya komiyəti hər hansı bir komiyət kimi ağır dövrdə birləşir və biz Rusiyada bu konsolidasiyanı görürük. Arzu edirəm ki, belə də davam etsin.

Suallardan birinə cavab verərkən artıq qismən toxunduğum daha bir məqamı qeyd etmə istərdim: ölkələrimizi, xalqlarımızı və rəhbərliklərimizi daha çox birləşdirən nədir? Bu, öz milli köklərimizə və ənənəvi dəyərlərimizə sadıqlıqdır. Bu gün bu, demək olar ki, bəzi regionlarda çox nadir hallardır. Gah xarici idarəçilik, gah tam mədəni deqradasiya, yaxud onların biri digəri ilə birlikdə. Yəni, bu, bizi sərbəli şəkildə fərgələndirir. Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərir: amildir ki, o, elə bizləmdir. Necə deyirlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıdaqdıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyaları tərsinə çevirə biləcəyik, bax bu, poqzunluq, nümayişkarənə iblislik ki, biz onu Paris Olimpiadalarını açılışında gördük. Bu halların qarşısı alınmalıdır. Bunu liderlərə inanən komiyət edəcək, amma biz edəcəyik. Mütləq. Yoxsa biz azlıq qalacağıq. Biz isə azlıqda qala bilmərik. Əlbəttə, Yeni ildə bütün rusiyalılara xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

-İlham Heydəroğlu, bu atəfli müsahibə üçün çox sağ olun.
-Siz də sağ olun.

Trump USAID-i qadağan edə bilər

Hazırda Gürcüstanda baş verənləri Siz necə qiymətləndirərdiniz?

-Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna sadıq. Gürcüstanda bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdə ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırdı. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstanda üçün olduqca kimi, Azərbaycan üçün də zərərli olur. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları artırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin.

Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı yəqin ki, on minlərdə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməyəyi nəzərdən keçirməlidir.

-Bu, Azərbaycanın milli maraqlarına uyğundurmu?
-Bəli, təbii ki. İkincisi, yardım asılılıq yaratmamalıdır. Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qal-

lacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələlərdə deyil.

-O, Rusiyada qadağan olunub.
-Bizdə hələ qadağan edilməyib, amma zənnimcə, Tramp onu qadağan edə bilər.
-Rusiyada onu özümüz qadağan etdik.
-Siz qadağan etdiniz və doğru iş gördünüz. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sirdən çıxıb. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyirlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşmə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdiririk. Düzüdü? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və "Azadlıq radiosu" kimi əlaət resursları vasitəsilə gələcəkdə xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə doğru salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyirlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yəni də Makronun qulaqları görünür. Adam öz ölkəsində oturma bilmir. Mütləq Gürcüstanda da ol uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki məra-

simdə nəyin şahidi olduq? Papa Fransisk mərasimindən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzdün de etdi. O, Korsikaya yollandı. Necə deyirlər, sanki müəyyən bir yerindən tutaraq ağırtmaq üçün.

Beləliklə, Gürcüstan məsələsinə qayıdaraq deməyimiz ki, o, gördüyünüzdən daha genişdir. Zənnimcə, bu səbəbdən nəzərdə tutaram ki, adətən irəliyə sanksiyaları vərdirə çevirmiş ölkələri verirlər. Əgər belə demək mümkündürsə, bu, Qafqaz üzərində döyüşdür. Ermənistanın haraya getdiyini aydındır. O, mahiyyətcə KMTM-dən də-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların deyurə çıxmasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşmış, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz üzərində döyüşlərdə mühüm amildir. O, necə olacaq? O, bizim ənənəvi Qafqaz dəyərlərinə əsaslanacaq.

Yeri gəlmişkən, Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardınca ona hələ bir-iki signal göndərmək istəyirəm. Hərçənd mən COP-da çıxışların birində bu barədə danışmışam, hətta Borreləndə sitat gətirmişəm ki, o, Avropanın çiçəklənmə bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəlliklə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşüncüm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib.

YAP Mərkəzi Aparatında müşavirə keçirilib



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 18-də Yeni



Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qorğahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.



Müşavirədə YAP İdarə Həyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas

hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təh-

lili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

Dinlərarası dialoq məkanı...

ISESCO-nun baş direktoru ölkəmizlə birgə sülh platformasının yaradılmasını təklif edib

N.BAYRAMLI

Azərbaycan tarix boyu fərqli dinlərin daşıyıcılarının qarışıq zəminində yaşadığı ölkə olub. Son illər dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturalizmin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşılıqlı anlaşma gücləndirir.

Bütün bunların fonunda Azərbaycan da əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgə yaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkan olmasıdır. Yəni Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgə yaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşmışdır.

Ölkəmiz dinlərarası dialoqun önəmi ni beynəlxalq müstəvidə də fəal təbliğ

edir. Mərkəzin paytaxtı Rabat şəhərində İslam Dünayası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və bu ölkədəki səfirliyimizin birgə əməkdaşlığı ilə "Dinlərarası harmoniya: Sülh içində birgə yaşayışın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi də bunun göstəricisidir. ISESCO-nun baş qorğahında keçirilən konfransda sülh içində birgə yaşayış, qarşılıqlı hörmət və dini dözümlü- lüyün global əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb, Azərbaycanın dini müxtəliflik sahəsində uğurla tətbiq etdiyi nümunələr təqdim edilib. Dini liderlər, siyasətçilər və din alimləri arasında dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də dinlərarası anlaşmanın təşviqi və dini dözümsüzlük halları ilə mübarizə üçün ön yaxşı təcrübə mübadiləsi konfransın müzakirə mövzusu olub.

Konfransda Azərbaycan və Mərkəzin nüfuzlu elm və fikir adamları, eləcə də Misir, Liviya, Tunis, İtaliya, İngiltərə və digər ölkələrdən dini mövzular üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirin açılış mərasimində ISESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki bildirib ki, Dini Qu-

rumlarla İş üzrə Dövlət Komitəsi ilə ISESCO arasında dinc birgə yaşayışın təşviqində əməkdaşlığın gücləndirilməsi, habelə dini icmalar və beynəlxalq aktorlar üçün sülhün möhkəmləndirilməsi istiqamətində platformanın yaradılması önəmlidir. O qeyd edib ki, Prezident



İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunələrini sərgiləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz İslam aləmində elm, təhsilin inkişafı, zəngin mədəni irsin qorunması sahəsində böyük işlər görən ISESCO ilə əməkdaşlığa xüsusi

əhəmiyyət verir. Azərbaycanda tarixən müxtəlif dinlərin təşəkkül tapması, tolerantlıq və birgə yaşayış ənənələrinin yayılmasından da bəhs edən R.Məmmədov dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-millət zəmində qarşıdurmaların heç vaxt olmadığı ölkəmizin daim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsindən danışıb. Prezidentin təşəbbüsü ilə Azərbaycanın 2008-ci ildən başlayan "Bakı prosesi" çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin Sammitləri, Bakı Beynəlxalq Humanitar Forumlarına evsahibliyi etdiyini vurğulayıb.

Komitə sədri çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələrin bərpa edilməsi istiqamətində təşəbbüsləri barədə də məlumat verib. Əlahəzrət Kral VI Məhəmmədin müşaviri Andre Azuley çıxışında təəssüf hissi ilə bildirib ki, dünya bəzi digər aspektlərdən olduğu kimi, sivilizasiyaların və dinlərin toqquşması baxımından problemlərlə üzləşir. Dinlərarası, hətta məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşir, lokal konfliktlərin sayı durmadan artır. Andre Azuley vurğulayıb ki, dünya dövlətləri Mərkəz və Azərbaycanın dinc birgə yaşayış modelindən xəbərdar olmalı, öz daxili və xarici siyasətlərində bu ənənələri tətbiq etməlidirlər.

Milli Məclisin sədr müavini Rafael Hüseynov İslam sivilizasiyasını birləşdirən ortaq mənəvi dəyərlərə, bir çox xalqın birləşərək yaratdığı müstəqil mədə-

ni irsə diqqət çəkib. Bildirib ki, İslam dünyası zəngin və rəngarəng mədəni irsə malikdir. Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modelinə, çoxmədəniyyətli mühitlərdə rahat yaşamanın doğru yollarını göstərən tarixi təcrübələrinə diqqət çəkən R.Hüseynov qeyd edib ki, ölkəmizdəki konfessiyalar həmişə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıblar.

Tədbir çərçivəsində "Ortaq insanlıq və fərqli dinlər" adlı sərgi də təşkil olunub. Sərgidə Azərbaycanda mövcud tolerantlıq mühiti, ISESCO tərəfindən 2024-cü ilin "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şuşa şəhərinin tarixi və mədəni abidələri ilə bağlı fotolar və digər nümunələr nümayiş olunub.

Beynəlxalq konfransda panel sessiyalar da keçirilib. Panel sessiyalarda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafayev, İtaliyanın "Global Christian-Muslim-Marian Committee" təşkilatının rəhbəri Nadir əl-Akkad, Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr Smirnov, "Zeytouni" Universitetinin professoru, Tunis Respublikasının keçmiş dini işlər naziri Abdeljalil Salem, Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Şneor Seqal, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek çıxış edərək Azərbaycandakı tolerantlıq mühitini yüksək dəyərləndiriblər.

Konfrans çərçivəsində təşkil edilən "Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər" adlı sərgidə Azərbaycanda mövcud olan dini müxtəliflik və tolerantlığa, eləcə də ISESCO tərəfindən mədəniyyət paytaxtı olan Şuşaya aid fotolar nümayiş etdirilib.

UNESCO-dan tələb!

Təşkilatın baş direktoru Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin məktubuna cavab verəcəkmi?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO

Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Dörd ildən çoxdur ki, torpaqlarımız

erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Lakin UNESCO hələ də ermənilər tərəfindən viran

edilmiş ərazilərimizə missiya göndərmək niyyətində deyil. Eyni zamanda, bu təşkilat indiki Ermənistan ərazisində azər-

baycanlılara məxsus olan tarixi, mədəni və dini irsin dağıdılmasına susur. Bununla bağlı müraciətlər isə cavabsız qalır.

Ermənistan xalqımıza məxsus irsi məhv edib

Qeyd edək ki, bu məsələ ilə əlaqədar Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Məktubda deyilir: "Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədlə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngə-

zur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənim-sənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozərlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd

məd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətə üzləşib. Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorça, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb". Azərbaycan QHT-ləri bunu qəbul edilməz sayıb, o da vurğulayıb. Açıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

Qeyd olunub ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: "Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq "fars məscidi" kimi təqdim edilir".

Odri Azule kimdir?

Xatırladaq ki, Odri Azule Fransanın mədəniyyət naziri vəzifəsində çalışıb. 2017-ci ilin oktyabrından isə UNESCO-nun baş direktoru vəzifəsini icra edir. Ermənistanın 30 illik işğalı dövründə UNESCO ərazilərimizə missiya göndərməməsi siyasətə qarışmaması ilə əlaqələndirirdi. Eyni zamanda, işğalçı Ermənistan buna mane olurdu. Ancaq 44 günlük Vətən müharibəsindən sonra qurumun mövqeyində birdən-birə dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO-nun bəzi rəhbər şəxsləri Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyalarını regiona göndərməyə hazır olduqlarını bildirdilər. Təşkilat rəsmilərinin Ermənistanın müraciətinə belə çevik reaksiya verməsi cəmiyyətimizdə haqlı etiraz doğurdu. Azərbaycan missiyasının regiona gəlib obyektiv araşdırma aparmasına tərəfdardır və bununla bağlı mövqeyini UNESCO-ya çatdırıb. Lakin görünür odur ki, təşkilat rəsmiləri yalnız ermənilərin marağına uyğun missiya təşkil etmək istəyirlər. Bu yanaşma isə Azərbaycan üçün qəbulolunmazdır. Çünki belə yanaşma UNESCO-nun elan olunmuş prinsipləri ilə bir araya sığmır və suallar doğurur. Təşkilat öz statusuna uyğun fəaliyyət göstərməli və obyektivlik nümayiş etdirməlidir.

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılıb da, UNESCO praktiki addımlar atmayıb: "UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhv-

mədəni irsin vəziyyətini monitorinq etməsinə və sənədləşdirməsinə, Ermənistanın UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik".

Açıq Məktubu "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, "Miras" Mədəni İrsin

Müdafiəsi" İctimai Birliyi, "Obyektiv" Milli Dəyərlərin Təbliği İctimai Birliyi, "Prioritet" Sosial İqtisadi Tədqiqatlar Mərkəzi,

Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir

nə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqeyi nümayiş etdirməlidir. Biz - Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisində faktarəşdirici missiya göndərməsini, Azərbaycan xalqına məxsus

Təbliği İctimai Birliyi, "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi, "Zəngəzur" Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, "Hüquqların və Qanunçuluğun

"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi, "ICOMOS Azərbaycan" İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizm Dəstək Assosiasiyası,

"Əbədi Turan" Kitab Fondu, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması", Mirzə Ələkbər Sabir Fondu, "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi, "İz" Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb.

Hələlik UNESCO Açıq Məktuba heç bir cavab verməyib.

Azərbaycan AQEM-in sədri kimi...

Ölkəmiz sədrlik dövründə prioritetlərini açıqlayır



Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM).

Ceyhun Bayramov: Sədrliyimizi sülhə, sabitliyə və dayanıqlı inkişaf olan sadiqliyimizə əsaslanaraq quracağıq

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında AQEM üzv dövlətlərinə Azərbaycanı göstərdikləri etimad və inama görə təşəkkürünü bildiren nazir deyib: "AQEM Sədrliyini Azərbaycan global diplomatiyada "körpük qurmaq" təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülhə, sabitliyə və dayanıqlı inkişafa olan mühüm sadiqliyini əsaslanaraq quracağıq. Azərbaycanın AQEM-ə Sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır. İndi Asiyanın global inkişafında, texnoloji innovasiya və siyasi təsəvvüdə aparıcı qüvvə kimi rolü həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfli yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir. Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir".

C.Bayramov bildirib ki, Azərbaycanın Sədrliyi "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusunda əsaslanaraq, 3 fundamental istiqamət prioritetləşdirəcək: "Birincisi, AQEM-in transformasiyası və institusional inkişafı, ikincisi, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, üçüncüsü, AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi. Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik. Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsasında qılmaqda, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıq olmaq məqsədlərinə yönəldəcək. AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin işlənilib-hazırlanması, habelə onun institusional potensialını və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlməli sayılır. Azərbaycan Sədrliyinin vacib prioriteti kimi qalacaq. Sədrliyimiz, həmçinin AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcək. Bu məqsədlə Azərbaycan Katibliyə hom maliyyə töhfəsi, həm də işçi heyətinin təminatı üçün dəstək göstərəcək. Biz bütün üzv dövlətləri hom maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq. Həmçinin biz Katibliyin statusunun, habelə

AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik. Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq".

20-dən çox tədbir planlaşdırılır

Etimad quruculuğunun AQEM prosesinin əsasını təşkil etdiyini vurğulayan nazir əlavə edib: "Müsbət təcrübənin əsasında Azərbaycanın Sədrliyi mövcud etimad quruculuğu tədbirlərinin səmərəliliyi və təsirinə genişləndirilməsinə prioritetləşdirəcək, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün yeni, innovativ həll yollarını nəzərdən keçirəcək. Bu xüsusda biz mühüm mövzular kimi bağlantılar, rəqəmsallaşma və dayanıqlılığa diqqət göstərəcəyik". 2025-ci ildə Müşavirənin 5 ölkəsi üzrə Sədrliyin 20-dən çox tədbiri planlaşdırılır. Sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndirilənlər Biznes və Gənclər üzrə şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində sөy göstərəcək. Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlib. Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlığı və yaşlı iqtisadiyyat mövzularını prioritetləşdirəcək.

Azərbaycan AQEM-ə 2024-2026-cı illərdə sədrlik edəcək

Xatırladaq ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirliyi Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib. Qorara əsasən, sədrlik çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirliyi Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçıları Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təminatı üçün effektiv və universal təşkilatın yaradılmasıdır. Azərbaycan AQEM çərçivəsində fəal əməkdaşlıq edir. Ölkəmiz "Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi" sahəsində etimad-quruculuğu tədbirlərinin əlaqələndirici funksiyasını yerinə yetirməkdədir.

AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş "AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbərçisi prinsipləri haqqında Bəyannamə" və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Təşkilatın 2022-ci ildə keçirilmiş Astana Sammitində AQEM-in təbiiqə regional beynəlxalq təşkilata transformasiyası ilə bağlı prosesə start verən "AQEM-in Transformasiyasına dair Astana Bəyannamə" qəbul edilmişdir.

Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşir və onun gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətini istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir.

Nardar BAYRAMLI

Fövqəladə hallar uşaqların gözü ilə...

Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ötən gün "Fövqəladə hallar uşaqların gözü ilə" XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Müsəbiqə Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Müsəbiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini fəvqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Yüksək mənavi keyfiyyətlərə malik vətəndaşlar yetişdirilir

Tədbirdə çıxış edən fəvqəladə hallar naziri Kəmaləddin Heydərov Əliyev "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyik, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" müdrik kəlamını xatırladaraq, onun uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladı.

Nazir vurğulayıb ki, ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamliğunun təminatı, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sadiq, yüksək mənavi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir. Nazir ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində İkinci Qarabağ müharibəsində Zəfərin qazanılmasında məhz Azərbaycanın müstəqilliyi illərində doğulmuş Vətən övladlarının mühüm rol oynadığını xatırladı.

Nazir həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təhsili, tərbiyə-yetməsi ilə əlaqədar töhfələri böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

K.Heydəröv bu ilin noyabr ayında COP29-un Azərbaycanı uşaq yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimində iştirak etmiş uşaqların gözləri ilə fəvqəladə hallarla bağlı zəruri bilik və bacarıqlara yiyələnməsində, təhlükəsiz həyat fəaliyyəti mədəniyyəti



tinin formalaşdırılmasında müsəbiqənin rolunu vurğulayıb.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olub. Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qaliblər mükafatlandırıldı

Qeyd edilib ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsəbiqəsinə oktyabr ayından

global mübarizənin daha sürətlə həyata keçirilməsinə layiqli töhfələr verdiyini bildirib.

Mənavi-psixoloji hazırlıqda maarifləndirici tədbirlər

K.Heydəröv fəvqəladə hallarla bağlı zəruri təhlükəsiz davranış qaydaları barədə bilik və vərdislərə məhz kiçik yaşlardan, məktəbdən yiyələnməyin cəmiyyətdə ümumi təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb: "Fəaliyyətinin ilk illərdən başlayaraq məktəblilərə fəvqəladə hallarda davranış qaydalarının öyrədilməsinə, onların belə hallara mənavi-psixoloji cəhətdən hazırlanması üçün səmərəli üsulların tətbiqinə ciddi diqqət yetirən FHN müttəmədi olaraq maarifləndirici tədbirlər, təlimlər, yarış və müsəbiqlər keçirir".

Uşaq yaradıcılıq müsəbiqəsinin əhəmiyyətindən danışan nazir məktəblilər arasında böyük maraq qazanmış müsəbiqənin qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Uşaqlara təhlükəsiz həyat fəaliyyətinin aşılanması...

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov müsəbiqənin əhəmiyyətindən danışaraq, qalibləri təbrik edib. F.Qayıbov müsəbiqənin istedadlı uşaqların üzə çıxarılmasına, onların fəvqəladə hallar sahəsində biliklərinin artırılmasına və hətəroffli inkişafına müsbət təsir göstərdiyini bildirib.

Daha sonra çıxış edən Elm və təhsil nazirinin müavini Həsən Həsənlı və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov müsəbiqədə qalib gələn uşaqları təbrik edib, onların fəvqəladə hallarla bağlı zəruri bilik və bacarıqlara yiyələnməsində, təhlükəsiz həyat fəaliyyəti mədəniyyəti



Məqalə "Azərbaycan Respublikasının Mediana İnkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənavi inkişafı" istiqaməti üzrə hazırlanmışdır

start verilib. Müsəbiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilas etmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsəbiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilas etmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olub.

Müsəbiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münisflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yərə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Yeganə BAYRAMOVA

Tbilisidə yeni "Maydan" ssenarisini

İndi Gürcüstanın hazırkı hakimiyyəti üçün qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır

Son bir ildə qonşu Gürcüstanla kollektiv Qərbin münasibətləri pik həddədə gərginləşib. Bu gərginliklərdə fonunda, həmçinin Qərbin "yumşaq güc" vasitəsilə rəsmi Tbilisiyə təzyiqləri artırdığı müşahidə edilir.

Bugünlərdə Fransa prezidenti Emmanuel Makron ilə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili arasında telefon danışıqları baş tutub.

Dekabrın 18-də Avropa Şurasının Baş katibi Alen Berse Gürcüstanla rəsmi sөfər edib. Dekabrın 21-də başa çatacaq sөfər çərçivəsində A.Berse Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Pa-

paşvili, yeni seçilmiş prezident Mikheil Kavelaşvili və XİN başçısı Maka Boçorişvili ilə görüşəcək. Paralel şəkildə, Gürcüstanın son parlament və prezident seçkilərinin nəticələrini tanımayan, müxalifətin

lideri qismində çıxış edən prezident Salome Zurabişvilinin Avropa Parlamentinin prezidenti Roberta Metsolanın dəvəti ilə Strasburqa gəlib. O, burada Avropa Parlamentində çıxış edib.

Tbilisiyə qəfil zəng və yaxud qarşıdurmalar fonunda artan təmaslar nəyə xidmət edir?

İndiki mərhələdə Qərbin Gürcüstanla təmasları artması müzakirələrə yoi açır. Bu, çox doğru olaraq rəsmi Tbilisiyə "yumşaq güc" təbiiqinin tərki hissəsi kimi analiz edilir. Təzadlı mənzərə yaranıb. Gürcüstan hakimiyyəti rəsmi qaydada ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilədək dayandırıldığını bəyan edib. Buna rəğmə, başda Fransa olmaqla ayrı-ayrı Avropa dövlətləri və təşkilatları Gürcüstanla təmasları artırmaq üçün yollar axtarırlar.

Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə, cəhdə qədər genişlənən gərginlik əsasında Gürcüstan-Qərb qarşıdurması kimi dəyərləndirilir. Rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyillənəkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyur.

Belə bir realıq fonunda Makronun İvanişviliyə telefon açması birmənalı qarşılanma bilməz. Telefon danışıqları ilə bağlı Yelisey Sarayının yaydığı rəsmi bəyanatın məzmunundan Makronun şantaj keçdiyini aydın şəkildə gör-

mək mümkündür. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası telefon danışıqlarının məzmununu geniş açıqlamayıb, yumşaq rühlü ümumi məlumat verib. Yelisey Sarayı isə Makronu "cəsarətli", "sözükəçən" bir obrazda təqdim edib. Rəsmi Parisin bəyannatında bildirilir ki, prezident müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulmasını və hüquq-mühafizə orqanlarının dinc etirazçılara və jurnalistlərə qarşı hərəkətlərini pisləyib. O, səbəbsiz saxlanmaların hamısının azad edilməsinin vacibliyini bildirib və ifadə azadlığına və sərbəst toplaşmağa azadlığına hörmət etməyə çağırıb.

Yelisey Sarayının bəyannatının məzmunundan da bəlli olduğu kimi, Makron Gürcüstan dövlətinin milli iradəsinə əsaslanaraq, Rusiyaya meyillənəkdə Tbilisidə baş tutan aksiyalarda bir sıra iştirakçılar Qərbdən gələn təlimatlarla uyğun davranaraq vətəndaş qarşıdurması yaratmağa çalışıblar, ictimai əmlaka ziyan vurublar, aksiyaları iğtişaşlara çevirmək məqsədilə pirotekniyi vasitələrdən istifadə ediblər və bu kimi əməllərinə görə də həbsə alınıblar. Makronun həmin insanların sərbəst buraxılmasını Gürcüstan hökumətinin qarşısına şört kimi qoyması açıq şan-

tajdır və çox doğru olaraq bütün etik-siyasi normaların aşılması anlamında qəbul olunur.

Eyni zamanda, Makronun İvanişvilini Avropada saxlanan sөrvəti ilə şantaj etdiyini bildirir. Sөhbət 2,7 milyard funt-sterlinq vəsaitinə gedir. Yayılan məlumatlara görə, məhz Makronun siyasi sifarişli və Fransa məhkəməsinin qərarı ilə 2022-ci ildə İsvçeronin məşhur "Credit Suisse" Bankında İvanişvilinin 2,7 milyard funt-sterlinq vəsaiti dondurulub. Yelisey Sarayının "bu pullar Rusiyada qazanılıb" məzmunlu açıqlaması absurdur və hüquqi əsası yoxdur. Çünki İvanişvili pullarını Rusiyada 2002-ci ilə qədər qazanıb, sonra isə sөrvətini Avropaya transfer edib. Yəni bu vəsaitlərin Rusiya-Ukrayna müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Ehtimal olunur ki, Makron telefon danışıqlarında İvanişviliyə sөrvəti üzərində həbsin geri götürülməsinin mümkünlüyünə də işarə edib. Bunun müqabilində Gürcüstan iqtidarından Yelisey Sarayının yedəyində getmək istənilib.

Belə görünür ki, fürsətli Ermənistanla belə bağlamayan Avropa dövlətləri və institutları özlərinin heç də xoş niyyət daşımayan Cənubi Qafqazda mövcudluqlarını təminat etmək siyasətlərini Gürcüstan üzərindən həyata keçirməkdə ısrarlıdırlar. Yuxarıda Makronun canfəşanlıqlı qeyd etdik. Gürcüstanla təzyiqli kampaniyasında, həmçinin Avropa İttifaqı və Avropa Parlamenti də yer alırlar. Roberta Metsola Strasburqda Zurabişviliyə kitabən bildirib ki, indi Gürcüstanın Avropa İttifaqına gədən yolu təhlükə altındadır. O, rəhbərlik etdiyi qurumun müxalifətə qarşı bütün repessiya-

Zurabişvilinin Avropa Parlamentində son sərgüzəştləri

kim verib?

Eyni zamanda, Avropa Parlamentinin iclasında Zurabişvilinin, necə deyirlər, sərgüzəştlər sərgilməsinə imkan yaradılması da məqsədlə şəkildə qurulun tamaşanın bir səhnəsidir. Özüni ölkəsində yeganə qanuni institut sayan Zurabişvili çıxışında Avropa İttifaqını Gürcüstanda yeni seçkilər keçirməyə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb.

Beləliklə, biz görürük ki, bu gün Gürcüstan Qərbin Cənubi Qafqazda mövcudluğu naminə anarxiyaya, yeni "Maydan" a sürüklənir. Qonşu ölkə Qərbin məkrli siyasətinin kədərli nəticələrini bir dəfə öz üzərində hiss edib. İndi Gürcüstan hazırki hakimiyyəti üçün səhvlərdən nəticə çıxarmaq və qanlı tarixin təkrarlanmasına imkan verməmək məqamıdır.

Mübariz ABDULLAYEV



ları, dinc aksiyaya iştiraklarının həbsə alınmalarını pislədiyini xüsusi vurğu ilə diqqətə çatdırıb və qəti tədbirlər görməyə çağırıb edib. Bu çağırış Avropa Parlamentinin prezidentinin müstəqil dövlətə təhdid etmək anlamında qəbul olunur. Bu haqqı Roberta Metsolaya

Mərkəzi Bankın 2024-cü ildə sonuncu qərarı

Uçot dərəcəsi və faiz dəhlizi dəyişməz saxlanılıb

Mərkəzi Bank (MB) dekabrın 18-də 2024-cü il üzrə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb. Yeni qərara əsasən, uçot dərəcəsi 7,25 faiz intervalında, faiz dəhlizinin aşağı həddi 6,25 faiz nisbətində, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb. MB faiz qərarını qəbul edərkən bir neçə ssenariyə əsas götürüb ki, onların sırasındakı inflyasiya amili ilk yerdə dayanır. Belə ki, MB-nin ötən ildə, yəni noyabrın 1-də verdiyi qərardan sonra 50 günə yaxın müddətdə illik inflyasiya hədəf diapazonu daxilində qalıb. 2024-cü ilin noyabr ayında 12 aylıq inflyasiya 4,4 faiz olub. İllik qiymət artımı ərzaq malları üzrə 4,4 faiz, qeyri-ərzaq malları üzrə 2,2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. Nəticədə faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, qiymət indeksi amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla yekun faiz qərarı verilib.

İdxal inflyasiyasının təsirləri sabit qalıb

Mövcud qərar onu göstərir ki, MB uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik etmədən sabit pul siyasəti yürüdülməsini prioritet hesab edir.

Sabit uçot dərəcəsi siyasəti ilə bağlı qərarlar ona dəlalat edir ki, ölkəmizdə inflyasiya amilləri nəzarət edilən səviyyəyədədir və artım riski yoxdur. Belə ki, istehlak qiymətləri indeksinin artıb-azalması fonunda müəyyən olunan faiz dəhlizinin hazırkı çərçivəsi qiymət diaprazının yuxarı səmərə fokuslanmadığını təsdiqləyir.

Uçot dərəcələrinin müəyyən olunmasında xüsusi rol oynayan inflyasiyanın mövcud çərçivəsinin formalaşmasına bir neçə amil ciddi təsir göstərir ki, başlıca fundamental faktor kimi xarici mühiti qeyd etmək olar. 2024-cü ilin ötən 11 ayında xarici amillər, ümumilikdə, istehlak mallarının qiymətlərinin sabitliyinə təsirlərini göstərib. Belə ki, inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil gözlənilən səviyyəyə qərar tutub, dünya üzrə ömtəə qiymətləri cəmi 0,7 faiz artıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, inflyasiyanın xarici fonu ilin yekununda sabitliyini qoruyub saxlayacaq. Həmçinin ilin ötən dövründə manatın nominal effektiv məzənnəsinin 7,1 faiz möhkəmlənməsi də idxal inflyasiyasının azalmasına başlıca rol oynayıb.

Valyuta bazarında da dayanıqlı sabitlik yaranıb

Ötən müddətdə Azərbaycanın tədiyə balansının da vəziyyəti qənatəbəxş olub. Belə ki, balansın cari əməliyyatlar hesabının profisiti 4 milyard dolları və ya ümu-

mi daxili məhsulun (ÜDM) 7,2 faiz səviyyəsində olub ki, bu da idxal faktorlarının minimalaşdırılmasına ciddi təsir göstərib. 2024-cü ilin 11 ayında Azərbaycanın xarici ticarət balansında 5,6 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu, həm inflyasiya, həm də manatın sabit məzənnəsinin qorunmasında, valyuta tələbi ilə bağlı riskləri neytrallaşdırmaqda əhəmiyyətli amil kimi rolunu möhkəmləndirməkdədir. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisiti 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Yenilənmiş proqnozlara görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5,5 milyard dollar səviyyəsində fərz edilir.

MB hesab edir ki, olverli xarici sektor göstəriciləri şəraitində valyuta bazarında sabitlik qorunur, aparılan valyuta hərəqlərində tələb tam təmin edilir. Ölkənin valyuta tələbini ödəmək üçün kifayət qədər resurslar mövcuddur. 2024-cü ilin noyabr ayının sonuna təkcə Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollara yaxınlaşıb. Bu, beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarının əhəmiyyətli dərəcədə üstələyir. Hazırda MB-nin valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.

Qlobal dəyişikliklər risk faktorlarını hələ də aradan qaldırmayıb

Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumları bu prosesə cəlb edəcək. MB-nin açıqlamasından görünür ki, inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyə də, potensial olaraq inflyasiya təzyiqləri yara-



da biləcək global iqtisadi qeyri-müəyyənliklər yenə də qalır. Mövcud geosiyasi gərginlik fonunda beynəlxalq ömtəə bazarlarında qiymətlərin mümkün dəyişməliyi idxal inflyasiyasının artımı ilə bağlı risklər yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə, sət olacaq qalır. Həmçinin xərc amillərinin aktivləşməsi, büdcə xərclərinin artımı və habelə kredit qoyuluşlarının genişlənməsi sayəsində məcmu tələbin izafi böyüməsi inflyasiya üçün daxili risk faktorları hesab edilir.

Ona görə də, Mərkəzi Bank mövcud monetar şərtlər çərçivəsində anti-inflyasiya tədbirlərinə dəstəyini davam etdirəcək, eyni zamanda, inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasiya şəkildə fəaliyyətini davam etdirməyi düşünür.

ELBRUS CƏFƏRLİ

İsveçrə parlamenti "səlib yürüşünə" qoşuldu...

"Erməni hüquqlarının qorunması" adı altında edilən çağırışlar korporativ maraqların təcəssümüdür

Avropa İttifaqı yeni iqtisadi-siyasi dönmədə olduca çətin günlər yaşamaqdadır. Ukrayna müharibəsi ilə bağlı böhranlar, siyasi geriləmə və nəticə etibarilə post-2025-ci ildə "köhnə qitə"ni gözləyən aqibət yuxarı-şağı bəhəddir: Region özü

güc mərkəzi kimi funksionallığını itirir. Bu isə həm də Aİ-nin fərqli coğrafiyalara "uzanan əllərinin" kəsilməsi deməkdir.

Eyni mənəzəni Cənubi Qafqazda da görmək mümkündür. Son 4 ildə bölgədə Aİ maraqlarının "güdükcüsü" nə çevrilmis

Fransanın ard-arda yaşadığı məğlubiyyətlər hazırkı realiti bariz sübutdur - Azərbaycan bölgədə yaratdığı yeni situasiya nəticəsində Aİ-nin Cənubi Qafqaz planı iflasa uğrayır. Hətta artıq "güvəndikləri" Ermənistan da "onların işinə yaramır". Bölgəyə

müdaxilə mexanizmi kimi əllərində saxladığıları separatçı rejimin çökdürülməsi isə Qərbi üçün böyük zərbədir. Məhz bu səbəbdənir ik, antiterror tədbirlərindən ötən dövrə Avropanın bir sıra dövlətləri qərəzli, şər-böhəti əks etdirən "qətnamələr" qəbul edərək guya Azərbaycanın iradəsinə təsir etmək "istəyirlər".

Bern ermənipərəst "Qərb ansamblı"nın uğursuz nümayəndəsinə çevrilib

Könüllü şəkildə Azərbaycan torpaqlarını tərk edən ermənilərin "hüquqlarının müdafiəsi" adı altında gizlədilmiş bu maraqlı işə bütün ştrixləri ilə işə edilir...

Ermənipərəst "xor"un yeni "ifaçısı"...

Bu dəfə isə ermənipərəst "xor"un yeni "ifaçısı" qismində İsveçrə parlamenti çıxış etmək "qərarına gəlib". Səperativizm açıq dəstək göstərmək, ikili standartlardan çıxış etməklə, dövlətin daxili işlərinə qarışmaq istəyi ilə və qeyri-hüquqi "tələblər" səsləndirməklə ermənipərəst "Qərb ansamblı"nın uğursuz nümayəndəsinə çevrilib. Belə ki, İsveçrə parlamentinin aşağı palatası "Dağlıq Qarabağ: Sülh Konfransı" adlı qətnaməyə qəbul edib. Qətnamənin lehinə 96 deputat, əleyhinə 80 deputat səs verib, 16 deputat isə bitərəf qalıb.



Qətnamədən könlü şəkildə Ermənistanı gedən ermənilərin "hüquqlarının" qorunması adı altında yeni oyunun "mexanizmi" "boylanır". İsveçrə parlamenti onların "beynəlxalq nəzarət altında" kollektiv qayıdış hüququnu müzakirə etmək üçün açıq dialoq "təklifi irəli sürür", "beynəlxalq sülh forumu" çağırışı səsləndirir. Qətnamənin müəllifi isə ermənipərəst deputat Erix Fontobeldir. Müzakirələrdə İsveçrənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib.

Azərbaycanlıların hüquqları niyə yada düşür?

"qətnaməsi" bütün parametrlər üzrə yalana söykənir. Çünki "qətnamənin" adı belə birbaşa beynəlxalq hüququn pozulmasıdır - seçilən ada nəzər salsaq, bunun şahidi olarıq. İsveçrə parlamentinin korporativ maraqlarla "silahlanan" üzvləri dəqiq bilirlər ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ iqtisadi rayonu var - həmin regionda ötən il həyata keçirilən antiterror tədbirlərində isə dinc sakinlərə hər hansı bir zərər vurulmayıb.

Həmin tədbirlərdə separatçı xuntanın legitim hərbi nöqtələri hədəfə alınıb. O ki qaldı, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin öz xoşları ilə Ermənistanı gətirməsi, burada da hansısa bir insan hüquqlarının pozuntusu faktından danışmaq belə mümkün deyil - həmin dövrü özündə əks etdirən çoxsaylı videofotokəşidlər mövcuddur (hətta beynəlxalq KİV-lərin çəkdiyi). Həmin çəkilişlərdə ermənilər özləri könüllü şəkildə Azərbaycan ərazilərinə tək etmək istəklərini dilə gətirirlər.

Bos görəsən, "sülh forumu" çağırışı ilə "əl-ayağa düşən" İsveçrə parlamenti eyni həssaslığı ötən 30 ildə hüququn pozulmuş, ev-əşiyindən didərgin salınmış, soyqırımına məruz qalmış Azərbaycan vətəndaşlarına, eyni zamanda, Qərbi Azərbaycandan qovulan, öz doğma evində yaşamaq hüququ əlindən alınan, torpaqlarına qayıtmalarına imkan verilməyən Qərbi azərbaycanlılara münasibətdə niyə göstərmir? Niyə İsveçrə parlamenti 30 il icra edilməyən BMT TŞ-nin 4 məlum qətnaməsi haqda bir qətnamə belə qəbul etməyib? Niyə, ermənilərin "hüququ" yada düşür, amma öz evindən-əşiyindən qovulan azərbaycanlıların hüququ İsveçrə parlamenti üçün maraqlı deyil.

QAI bəyanat yayıb: Şər-böhətan, cəfəng çağırışlar...

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması İsveçrə parlamentinin "qətnaməsi" ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, İsveçrə parlamentinin aşağı palatasında çağırılan "sülh forumunun" qəbulu Azərbaycanın "hüququ" qorumaq deyil - məqsəd Azərbaycana qarşı təzyiqliq kampaniyasının yeni mərhələsinə başlatmaqdır. Avropa İttifaqının üzvü olan İsveçrə prosesin gedişatını görür - anlayır ki, yeni dönmədə Cənubi Qafqazda sülhün yaranması qaçılmazdır. Ermənistanın sülhü imzalamasından, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmasından sonra isə Aİ-nin bu ölkə üzərindən bölgəyə "soxulmaq" cəhdləri də boşa çıxacaq. Aİ-nin kəşfiyyatçı "monitorinq qrupu" isə regionu tərk edəcək

Qətnamədən könlü şəkildə Ermənistanı gedən ermənilərin "hüquqlarının" qorunması adı altında yeni oyunun "mexanizmi" "boylanır". İsveçrə parlamenti onların "beynəlxalq nəzarət altında" kollektiv qayıdış hüququnu müzakirə etmək üçün açıq dialoq "təklifi irəli sürür", "beynəlxalq sülh forumu" çağırışı səsləndirir. Qətnamənin müəllifi isə ermənipərəst deputat Erix Fontobeldir. Müzakirələrdə İsveçrənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib

Demək ki, məqsəd hansısa "hüququ" qorumaq deyil - məqsəd Azərbaycana qarşı təzyiqliq kampaniyasının yeni mərhələsinə başlatmaqdır. Avropa İttifaqının üzvü olan İsveçrə prosesin gedişatını görür - anlayır ki, yeni dönmədə Cənubi Qafqazda sülhün yaranması qaçılmazdır. Ermənistanın sülhü imzalamasından, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmasından sonra isə Aİ-nin bu ölkə üzərindən bölgəyə "soxulmaq" cəhdləri də boşa çıxacaq. Aİ-nin kəşfiyyatçı "monitorinq qrupu" isə regionu tərk edəcək. Bütün bunlara mane olmaq üçün İsveçrə parlamenti özündən qabaqkı Fransa, Niderland və bu kimi ölkələrin qətnamələri "qətnamələrinin" sadəcə sayını artırır. Halbuki, bu ölkə Azərbaycan ərazi bütövlüyü və suverenliyinə hörmət etməli, regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün obyektiv və qərəzsiz yanaşma sərgiləməlidir...



Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsdən, onun daxili işlərinə müdaxilədən və qətnamə təşəbbüslərdən əl çəkməlidir".

P.İSMAYILOV

Məqsəd hansısa "hüququ" qorumaq deyil - məqsəd Azərbaycana qarşı təzyiqliq kampaniyasının yeni mərhələsinə başlatmaqdır. Avropa İttifaqının üzvü olan İsveçrə prosesin gedişatını görür - anlayır ki, yeni dönmədə Cənubi Qafqazda sülhün yaranması qaçılmazdır. Ermənistanın sülhü imzalamasından, İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmasından sonra isə Aİ-nin bu ölkə üzərindən bölgəyə "soxulmaq" cəhdləri də boşa çıxacaq. Aİ-nin kəşfiyyatçı "monitorinq qrupu" isə regionu tərk edəcək

Hərbi cinayətkarlar məhkəmə qarşısında...

15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə baxılacaq

Onlar Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə itiham olunurlar

2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərində öldürülmüş zəif Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə yanaşı, uzun illər ermənilər tərəfindən aparılan təcavüzkar siyasətin başa çatmasını şərtləndirirdi. Təxminən 30 il müddətində Azərbaycan dövlətinə, xalqına, torpaqlarımıza, milli dəyərlərimizə, memarlıq abidələrimizə, sərəvərlərimizə, tariximizə qarşı vandalizmi aktları, hərbi cinayətlər törətmiş şəxslərin qanun qarşısında cavab verməsi təmin olundu.

Ötən dövr ərzində bu hərbi cinayətkarların əməlləri araşdırıldı, onların itiham olunduqları maddələr üzrə məsuliyyətləri müəyyən olundu. A - Azərbaycan dövləti bu şəxslərin addımlarına hüquqi qiymət verilməsini təmin edir. Bu hərbi cinayətkarların qanun çərçivəsində, hüquq müstəvisində etdiklərini cinayətlərin məsuliyyətini daşımalıdırlar. Çünki Azərbaycan hüquqi dövlətdir - həmin şəxslərin işinin məhkəmələrdə araşdırılması da qanunvericiliyə uyğun təmin olunur.

Yeri gəlmişkən, erməni hərbi cinayətkarların işi artıq məhkəməyə göndərilib. Baş prokurorluğun məlumatına görə, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq. Məlumatda bildirilir ki, Azərbaycan Respublikası və xalq-

na qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

1389 cinayət işi bir icraatda birləşdirilib...

Qeyd olunub ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəqillərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış məlumatlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə itiham olunan 15 nəfər - Qukasyan (Gukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, Ş-



xanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqdim edilən şəxs qismində cəlb olunublar.

Hüquqi prosedurlar gözlənilib...

Onlar cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenicən təqdim edilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dildə istifadə etmək və digər prosesual hüquqların təmin edilib. Habelə, istintaq

orqanının vəsotəti və ibtidai araşdırma prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə bərlərdə həbs qətimkan tədbiri seçilib. "Həm ibtidai istintaq gedişində, həm də ibtidai istintaq tamamlanmışdan sonra təqdim edilən şəxslər tərəfindən verilmiş vəsotəti və şikayətlərə cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqdim edilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarna ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib", - məlumatda deyilir.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə itiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraatda ayrılaraq ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə itiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluq tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilir.

Həç bir təhdid və ya təzyiqliq bizim iradəmizə təsir göstərməz

Qeyd edək ki, bir ildən çoxdur davam edən istintaq müddətində ermənipərəst şəxslər bir sıra yollarla Azərbaycanın iradəsinə təsir etməyə çalışıb, bu hərbi cinayətkarların bəzilərinin azad edilməsinə nail olmaq istəyib. Fərqli dövlətlərin parlament-

ləri bu barədə "dirləmələr" təşkil edib, "tövsiyələr" təqdim edib, hətta təhdid ritorikası ilə "qətnamə" belə qəbul edib. Prosesə bir sıra ermənipərəst şəxslər üzvləri, hətta beynəlxalq PR şirkətləri belə "qoşulmuşdu". Xatırladaq ki, COP29 öncəsi Azərbaycana qarşı edilən hücumlar daha sıx xarakter almışdı və heç bir arqumənt tapa bilməyən anti-Azərbaycan qüvvələr özünü boş taftalogiyasından əl çəkə bilmirdi. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhətan kampaniyası onların özlərini ifişasına yol açdı. Erməni lobbisinin "kuklası"na çevrilmiş Okampo kimilərini döviyyəyə salmaq uğur əldə edə bilməyən düşüncələr, əslində bu başdan məğlubiyyətlərini elan və etiraf etmiş olurlar. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, korrupsiya girdabından xilas olub bilməməsi faktları özü hər şeyi deyir və artıq şərhə ehtiyac qoymurdu.

Göründüyü kimi, aparılan bu "kampaniyaların" heç bir xeyri olmadı. Artıq hərbi cinayətkarların işi məhkəmə instansiyasındadır - onlar ali hüquq və qanun qarşısında cavab verirlər. Azərbaycan qarşı edilən çağırışlar, bəzən isə hətta "hədə" formasında hərbi cinayətkarların azad edilməsi "tələbləri" Azərbaycan məhkəməsinin verəcəyi qərarlara təsir etmir - Azərbaycan Prezidentinin hər zaman ifadə etdiyi kimi, heç bir güc ölkəmizin iradəsinə təsir göstərməz.

P.İSMAYILOV

Erməni terroru Suriyada...

“Ozanyan batalyonu” Yaxın Şərqdə terrorçu fəaliyyətin daha da genişlənməsinə dəstək verir

Uzun illər boyu Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan Ermənistan özünün terrorçu fəaliyyətini heç bir zaman gizlətməyib. Hətta SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüz-

kar siyasətinin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktlarının mühüm əksəriyyəti Ermənistan hökuməti tərəfindən dəstəklənib, hətta bəzi dövlət rəsmiləri bu terror hadisələrinin aktiv

istirakçısı olublar. Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi”, Hnçak və digər məşhur erməni terror təşkilatları fəalları reabilitasiya məqsədi ilə genişmiqyaslı kampaniyalar aparır, paralel olaraq fərqli coğrafiyalarda yeni terror birlikləri yaradırlar.

Erməni terror təşkilatları illərlə fərqli rejimlərin əmr və sifarişlərini yerinə yetiriblər

ASALA-nın Suriyadakı “mirası” ...

Yaradılan terror birləşmələrinin isə konkret hədəfləri mövcud idi. Xüsusilə Azərbaycan və Türkiyə ermənilərin bu kimi terror hədəfinə tuş gəlir. XXI əsrdə özünün terror zehniyyətindən əl çəkməyən Ermənistan Yaxın və Orta Şərqdə erməni qruplarının öli ilə aktiv terrorçu birləşmələrinin yaranmasına nail olub. Yeri gəlmişkən, “Ozanyan batalyonu” adlı erməni terror qruplaşması bu günlərdə Suriyanın Ayn əl-Ərəbdə PKK/YPG-PYD terrorçularına məxsus tunellərdən birindən video paylaşmışdır. “Briqada” PKK/YPG-PYD terror qruplaşmasına dəstək verdiyini, “Suriya Demokratik Gücləri” ilə müttəfiq olduqlarını açıqlayıb.

Bu terror qruplarının mahiyyətinə nəzər balsaq görərik ki, Suriyada yaşayan erməni icmalarından bəziləri müharibə dövründə silahlanaraq yerli və xarici maraqlı qüvvələrlə əməkdaşlıq edib. Hətta bir sıra Erməni dəstələri Suriya rejiminin tərəfdarı olaraq Bəşər Əsəd qüvvələri ilə birlikdə hərəkət edib. Onların rejim qüvvələrinin yanında fəaliyyət göstərən “Nubar Ozanyan batalyonu” adlı silahlı dəstəsi isə açıq şəkildə PKK/YPG ilə yaxın əlaqələrə malikdir. Onlar PKK/YPG-yə həm döyüşlərdə iştirak etməklə, həm

də logistik dəstək veriblər. Müasir “donda” meydana çıxan “Ozanyan batalyonu” əslində ASALA-nın Yaxın Şərqdəki “mirasıdır”. Sırr deyil ki, 1975-ci ildə Beyrutda yaradılan ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşirdi. Bu təşkilatın üzvləri yaxın keçmişdə Suriya ərazisində aktiv şəkildə kampaniya aparıb, silahlı təlimlər keçiblər. Onlar xüsusilə Türkiyə əleyhinə fəaliyyətlərdə iştirak ediblər. Həmişə çıxaraq bildirək ki, həmin terrorçu batalyonun üzvləri 2020-ci il Vətən müharibəsi zamanı Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşüb. İşğal dövründə Azərbaycanın nəzarətində olmayan ərazilərimizdə təlimlər keçən terror dəstəsi “kəçürül-mə” adı altında oraya yerləşdirilib.

Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə yaradılan batalyonun məqsədi Suriyadakı erməni icmasını müdafiə etmək adı altında bölgədəki siyasi və hərbi fəaliyyətlərini gücləndirmək olub. Praktikiada bu qrup Suriya münaqişəsində Əsəd rejiminə dəstək verməli, YPG ilə birgə fəaliyyət göstərməli olsa da, hədəf kimi daha çox Türkiyə və Azərbaycana qarşı fəaliyyətlə yadda qalıb

Qeyd edək ki, Er-



Paşinyan - Makron cütünü terrorçu qrupa “siyasi libas” biçmək istəyir...

mənistan və erməni diasporu batalyona həm maliyyə, həm də kadr baxımından dəstək verir. Xüsusilə Fransadakı erməni icması qrupun əsas sponsorları sırasındadır. Fransa bu qrupun PR-nı təşkil etməklə onu diqqət mərkəzinə çəkməyə çalışır. Qrup xüsusilə erməni “milli kimliyi”, qondarma “erməni soyqırımını” məsələləri ilə bağlı propaqanda vasitəsi kimi istifadə olunur. Son dövrlərdə terror qrupunun yenidən önə çıxarılmasında isə xüsusi məqsəd var - Fransa və Paşinyan hakimiyyəti Suriyadakı hazırkı siyasi qarışıqlıqdan istifadə edərək terrorçu qrupa “siyasi don” geyindirməyə, on-

ları Suriyanın gələcək siyasi-ictimai həyatına pərçimləməyə çalışır. Bir sözlə, Ermənistan siyasiləşdirməyə çalışdığı bu terror qruplaşmasından Suriyada təsirini artırmaq üçün istifadə edir. Qrupun fəaliyyəti isə vurğulandığı kimi, regional sabitliyi təhdid yaradır - “Ozanyan batalyonu” həm də Ermənistanın Yaxın Şərq qarışıqlığında avtoritar rejimlərin dəstəkləndiyini bir daha təsdiqləyir...

Batalyonun yaranma məqsədləri...

“Ozanyan batalyonu” 2019-cu ildə Suriyanın şimal-şərqində yaradılıb. Bu silahlı qrup, PKK-nın Suriya qolu olan YPG (Xalq Müdafiə Birləşmələri) ilə yaxın əlaqələrə malik olub və əsasən erməni diasporunun nümayəndələrindən təşkil edilib. Batalyon öz adını ASALA-nın (Erməni Gizli Ordusu) keçmiş komandirlərindən biri olan Nubar Ozanyan alıb. Nubar Ozanyan 2017-ci ildə Su-

riyada öldürülmüşdü və Ermənistan üçün “milli qəhrəman” kimi təqdim edilir.

Vurğulandığı kimi, Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə yaradılan batalyonun məqsədi Suriyadakı erməni icmasını müdafiə etmək adı altında bölgədəki siyasi və hərbi fəaliyyətlərini gücləndirmək olub. Praktikiada bu qrup Suriya münaqişəsində Əsəd rejiminə dəstək verməli, YPG ilə birgə fəaliyyət göstərməli olsa da, hədəf kimi daha çox Türkiyə və Azərbaycana qarşı fəaliyyətlə yadda qalıb.

Yelisey Sarayı yeni inqilab ərəfəsində

5-ci Respublika süqut edir?

Bu gün Fransa sonu görünməyən ciddi təbəddülatlar içindədir. Daxili və xarici siyasətdə böhran yaşanır. Ölkə

Avropa İttifaqında aparıcı mövqeyini itirib və ona inam azalıb. Afrikada, dənizdə ərazilərdə getdikcə daha çox

ölkə Fransanın ən ağır şərtlər əsasında davam etdirdiyi neokolonializm siyasətindən birdəfəlik qurtulmaq istəyir. Pa-

ralel şəkildə, ölkə daxilində sosial narazılıqlar getdikcə artır. Bütün bunların əsas səbəbi kimi isə Makronun səhv si-

yasəti göstərilir. Onun iki prezidentliyi illəri Fransa tarixinin ən pis dönəmi kimi dəyərləndirilir.

Tarix təkrarlanır

Bütövlükdə götürdükdə Fransa cəmiyyəti mühafizəkarlığı qəbul etməyən, yeniliklərə və inkişafa açıq olan bir toplumdur. Tarix boyunca ölkədə baş verən inqilablar Fransanın özünü dəyişməklə bərabər, həm də bütün dünyaya üçün yeni bir başlanğıc olub. Bu gün Fransanın yeni bir inqilab ərəfəsində olduğu fikrini tam qətiyyətlə ifadə edə bilərik. Vəziyyət o dərəcədə kritikdir ki, hətta 5-ci Respublikanın süqutu da gündəmə gəlib. Xatırladaq ki, 5-ci Respublika 1958-ci ildə qurulub. O dövrdə yeni Konstitusiyaya qəbul edilib və 5-ci Respublika elan olunub.

Makron prezident seçiləndə ölkə inkişafda idi. 2018-ci ildən başlayaraq bu inkişaf tədricən bütün sahələrdə tonozill meyilləri ilə əvəzlənib. Hazırda geriləmə pik səviyyəyə çatıb və ölkə idarəolunmaz hala gəlib. Bunu milli iqtisadiyyatın durumu əyani şəkildə təsdiqləyir. Fransa Bankı 2025-ci ilə bağlı proqnozlarında dəyişiklik edib. “Figaro” nəşri xəbər verir ki, sentyabrda proqnozda gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artımı 1,2 faiz gözlənilirdi halda, proqnoz 0,9 faizə endirilib. Bunun əksinə, işsizlik proqnozu 7,6 faizdən 7,8 faizə qaldırılıb.

Bu il üçün 1,1 faiz iqtisadi artım gözləyən bank 2025-ci ildə göstəricinin daha aşağı olacağı qənaətinə gəlib. Qurum aşağı göstəriciləri büdcə siyasəti və ölkədə hökm sürən qeyri-müəyyənliklərlə izah edir. Büdcə kəsinin isə ÜDM-in təxminən 5,5 faizinə bərabər olması gözlənilir. 2026 və 2027-ci illərdə isə Fransada cəmi 1,3 faiz iqtisadi artım proqnozlaşdırılır. O amilə də diqqət yetirmək lazımdır ki, proqnoz tərtib edilərkən ABŞ və Avropa İttifaqı arasında gələn il başlaması ehtimal olunan ticarət müharibəsi nəzərə alınmayıb.

Beləliklə, tarix təkrarlanır. Bu gün Fransa cəmiyyətinə “5-ci Respublika ölkəni uçurumun kənarından geri qaytara bilməyəcək” fikri hakimdir. Belə olan halda 5-ci Respublikanın süqutu Fransa üçün atıq bir çağırışdır. Bunu aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. Bir ildə 4 baş nazirin dəyişildiyi

Fransada əhalinin dövlət qurumlarına etimadı azalıb. “Figaro” nəşrinin məlumatına

Vəziyyət o dərəcədə kritikdir ki, hətta 5-ci Respublikanın süqutu da gündəmə gəlib. Xatırladaq ki, 5-ci Respublika 1958-ci ildə qurulub. O dövrdə yeni Konstitusiyaya qəbul edilib və 5-ci Respublika elan olunub

əsasən, “Mascaret” təşkilatının Senat (parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarında islahat aparılmasını istəyir. Respondentlərin 83 faizi senator və deputatların sayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsional sistemin tətbiqini istəyir. Rəyi soruşulanların 56 faizi isə ümumiyyətlə 5-ci Respublikanın ləğvinə və 6-cı Respublikanın qurulmasını istəyir.

Yelisey Sarayı təqdim edilən rəy sorğusunun nəticələrini ciddi siqnal kimi qəbul etməlidir. Söhbət dövlətçiliyin, bütövlükdə ölkənin taleyindən gədir. Daxili və xarici siyasətdə kardinal dəyişikliklər edilməyən ölkəni düşüdü bataqlıqdan çıxarmaq mümkün olmayacaq.

Bu gün Fransa cəmiyyətinə “5-ci Respublika ölkəni uçurumun kənarından geri qaytara bilməyəcək” fikri hakimdir. Belə olan halda 5-ci Respublikanın süqutu Fransa üçün atıq bir çağırışdır. Bunu aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. Bir ildə 4 baş nazirin dəyişildiyi Fransada əhalinin dövlət qurumlarına etimadı azalıb

Makron ilk prezidentliyi dövrünün əvvəlində özünü cəmiyyətə radikal dəyişikliklər tərəfdarı, islahatçı lider obrazında təqdim edirdi. Lakin onun islahatçılığı, apardığı məcburi dəyişikliklər yada Don Kixotun yel dəyirmanı ilə cəngə çıxmasına bənzəyir. Aydın şəkildə görünür ki, Makronun verdiyi qərarlar absurd səciyyə daşıyır, onların çox az qismi milli və global çağırışlara, cəmiyyətin sosial sifarişlərinə adekvatlıq təşkil edir. Belə gedişlə hara qədər irəliləmək mümkündür? Yerində sayan ölkəni isə zamanın sərt burulğanında məhv olmaq təhlükəsi gözləyir.

Bütün bu qənaətlərdən çıxış edən Fransa cəmiyyətinin yekdil mövqeyi belədir ki, Makron postunu tərk etməlidir. Hərçənd ki, onun özü bunu qətiyyətlə rədd edir.

Makron “istefa” çağırılıb.

rışla-rına məhəl qoymayaraq bildirib ki, 2027-ci ildən qabaq - növbəti



Makron pis prezidentdir

prezident seçkilərindən əvvəl vəzifəsindən getmək niyyətində deyil.

Ancaq Makronun ısrarları, kreslosundan iki illi yapışması əbəsdir. Rəy sorğusunda iştirak edən fransızların dördü üçü Makronu pis prezident hesab edir. Bu, “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub.

Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi “xeyr” cavabını verib. Sağçı “Milli Birlik” partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu “Əyilməz Fransa” partiyasının tərəfdarlarının 86 faizi də eyni fikirdədir. Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliliyini irəli sürmək hüququna malik olmamalıdır.

Araşdırmada qeyd olunub ki, bu cür aşağı reyting təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır. Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narazıdirlər və geniş miqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi 6-cı Respublikaya keçidin zəruri olduğunu düşünür.

Məlumatla görə, araşdırma dekabrın 11-12-də onlayn şəkildə keçirilib və sorğuda 1005 nəfər iştirak edib.

Mübariz FEYZLİ

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM - 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Azərmetbuatıyımı” ASC - 0124411991, “Ziya LTD” MMC - 0124977696, 0503067744
“Soma” MMC - 0125940252, 0503336969
“Pressinform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



Yoxsullara yardım edək!

Dünyada və Azərbaycanda vəziyyət necədir?

Yoxsulluq bəşəriyyətin əsas problemlərindən biri olaraq qalmaqdadır. Təxmini hesablamalara görə, dünya əhalisinin 15 faizi, başqa sözlə, 250 milyonu uşağ olmaqla 1 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir. Əsasən, xammal bazası olan inkişaf etməmiş ölkələrdə və təbii resurslar cəhətdən kasad ölkələrdə müşahidə olunan yoxsulluğun müxtəlif səbəbləri var.

Məlumdur ki, dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə icimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir. Bu gün qədər BMT tərəfindən yoxsulluğun kökünü kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ yoxsulluq həddində yaşayanların sayı azalmır.

Yoxsulluğun hesablanma metodologiyası...

Qeyd edək ki, bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiyaya əsasən müəyyənləşdirilir. Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı gəliri

olanlar isə ifrat yoxsul hesab olunur. Lakin bir çox hallarda bu metodologiyaya düzgün hesablamaya üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik tələbatı ödəmir.

olanlar isə ifrat yoxsul hesab olunur. Lakin bir çox hallarda bu metodologiyaya düzgün hesablamaya üçün kifayət etmir. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar heç gündəlik tələbatı ödəmir.

Yeri gəlmişkən, 19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür. Bu gün 1995-ci ildə BMT tərəfindən təsis edilib. Məlumatla görə, planetin bütün əhalisinin təxminən dördü bir hissəsi 20-ci əsrdə dilənçi vəziyyətində olub.

8 ildə 300 milyon insan yoxsulluqdan ölüb

Aparılan araşdırmalar

göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.

19 dekabr Beynəlxalq Yoxsullara Yardım Günüdür. Bu gün 1995-ci ildə BMT tərəfindən təsis edilib. Məlumatla görə, planetin bütün əhalisinin təxminən dördü bir hissəsi 20-ci əsrdə dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan 300 milyon nəfər ölüb. Hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb

Kasıb ölkələr müasir texnologiyadan uzaqdır...

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: heç bir təbii resursu

olmayan ölkələr bir kənara qoysaq, əksər belə ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşmış və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər. Yoxsulluğun da bir çox hallarda təbii və süni fəlakətlərin nəticəsi olaraq ortaya çıxması bunu deməyə əsas verir.

Belə bir ixtisaslaşmada məhz dünyanın inkişaf etmiş ölkələri maraqlı görünür. Müasir texnologiyalara malik dövlətlər bu texnologiyaların başqa ölkələrə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, ABŞ dünyanın digər iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir, məsələn ağır sənaye məhsulları. Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə, onların verdikləri pullar faizlə birlikdə özlərinə qaydır. Faktiki olaraq, özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. Kasıb ölkələr Qorbin bu siyasətinin qurbanı olmamaq üçün təhsil və elm ayırdığı pulu artırmalıdır.

Belə bir ixtisaslaşmada məhz dünyanın inkişaf etmiş ölkələri maraqlı görünür.

Müasir texnologiyalara malik dövlətlər bu texnologiyaların başqa ölkələrə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, ABŞ dünyanın digər iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər yalnız müəyyən əmtəələrin alınmasına verilir, məsələn ağır sənaye məhsulları. Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə, onların verdikləri pullar faizlə birlikdə özlərinə qaydır. Faktiki olaraq, özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər. Kasıb ölkələr Qorbin bu siyasətinin qurbanı olmamaq üçün təhsil və elm ayırdığı pulu artırmalıdır.

Azərbaycanda vəziyyət necədir?

15-20 il qabaq rəsmi rəqəmlərdə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizə yaxın göstərilirdi. Son illərdə bu rəqəmlər yüksək tempə azaldılmağa doğru davam edib və son illərdə 5 faiz civarında göstərilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda yoxsulluğun ən aşağı səviyyədə, yəni 5%-dən aşağı olduğu ölkələrin siyahısına daxil edib. FAO-nun məlumatına görə, bu qərar yətinəcə qidalanmanın yayılması barədə mövcud olan ən son məlumatlara əsasən qəbul edilib. FAO-nun açıqlamasında bildirilir ki, qlobal iqtisadi böhran regiondakı digər ölkələrə nisbətən Azərbaycana daha az təsir edib.

Yeganə BAYRAMOVA

İdman

Nazir: Azərbaycan beynəlxalq antidoping siyasətini hər zaman dəstəkləyir

Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Strateji tərəfdaşlıq: Qlobal antidoping təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidoping Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidoping təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidoping sahəsində söyləyən çox önəmlidir: “Bildiyiniz kimi, idmanda doping qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP-9) növbəti Bürosunun vitse-prezidentiyəm.

Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidoping siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidoping siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidoping Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq”.

AMADA-nın icraçı direktoru Təhminə Tağızadə antidoping sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. Qurum rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təh-



silin antidoping sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada, həmçinin antidopingdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirilmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.



Mingəçevirdə yeni stadion inşa olunacaq

tutumu hələlik böli deyil.

Qeyd edək ki, bu məsələ AFFA İcraiyyə Komitəsinin ötən gün keçirilmiş iclasında geniş müzakirə olub.

Mingəçevirdə yeni futbol stadionu tikiləcək. AZƏRTAC-ın əldə etdiyi məlumata görə, arenanın inşasına 2025-ci ildə başlanılacaq. Sponsor dəstəyi ilə inşa olunacaq stadionun tamaşaçı

Əbu-Dabidə 7 medal qazanan Azərbaycan üzgüçüsü yarışın ən yaxşısı seçilib



Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində

keçirilən beynəlxalq turnirdə 7 medal qazanıb. Azərbaycan Üzgüçülük Federasiyasından

AZƏRTAC-a bildirlər ki, 14 yaşlı idmançı 50 metr məsafəyə brass üsulu ilə üzmdə bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, eyni üsulla 100 və 200 metr məsafələrə yarışda da birinci olub. Bundan başqa, Y.Maynitski 200 metr məsafəyə qarışıq üsulla üzmdə finişə hamdan birinci çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sinayan idmançı 400 metr məsafəni qarışıq üsulla, 50 metr məsafəni sərbəst üsulla 2-ci başa vurub. 50 metr məsafəni kəpənək üsulu ilə üzən idmançı 3-cü olub.

Beləliklə, Y.Maynitski ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc mükafata sahib çıxıb və öz yaşdları arasında yarışın ən yaxşı idmançısı adına layiq görülüb.

Azərbaycanın paralimpiya çempionları ilə görüş keçirilib

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın və Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə paralimpiya çempionları ilə görüş keçirilib.

Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinin “Report”-a verilən məlumatına görə, universitetdə təşkil olunan görüşün fəxri qonaqları iki-

qat paralimpiya çempionu, beşqat paralimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempio-

nu olmuş MPK-nın vitse-prezidenti İlham Zəkiyev və ikiqat paralimpiya, dördqat dünya çempionu, “Şöhrət” ordenli idmançı Lamiyə Vəliyeva olub.



Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Məsul növbəçi: Yeganə Bayramova

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazerbaycan.com
mail@yeniazerbaycan.com
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 4880
Sifariş: 2954
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələni və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.